



## SALATLAR



<b>"Çoban"</b> (pomidor, xiyar və göyərti, zeytun yağı və limon suyu ilə)	6	<b>Yaşıl salat</b> (kök, kəhı, pomidor, xiyar, qırmızı kələm, zeytun, zeytun yağı)	6
<b>"Manqal"</b> (kömür üzərində hazırlanmış təmizlənmiş badımcan, pomidor, bibər və üzərinə yağ süzölmüş göyərti və soğan)	7	<b>Can əti saladı</b> (qırdə hazırlanmış can əti, qızardılmış tərəvəzlər, üzərinə süzölmüş narşərab)	15
<b>Qırmızı lobyalı salat</b> konservləşdirilmiş lobyə, qurudulmuş pomidor, qarğıdalı, göyərti, narşərab, sumax, üzərinə süzölmüş limon suyu və zeytun yağı)	9	<b>Pomidor qırmızı soğanla</b> (pomidor, kəhı, albalı üzərində zoğallı pasta və zeytun yağı)	8
<b>Qızılbalıq saladı</b> (ispanaq, zoğal pastası, zeytun yağı sarımsaqla, pomidor və kömür üzərində qızılbalıq)	18	<b>Təzə tərəvəzlə ilıq toyuq saladı</b> (üzərinə sous süzölmüş xiyar, pomidor, qırmızı kələm, "Aysberq" kələmi, kömürdə qızardılmış toyuq döş əti)	12



## SOYUQ QƏLYANALTILAR



<b>Təzə tərəvəzlər dəsti</b> (təzə pomidor, xiyar, keşniş, soğan, reyhan, şüyüd və tərşun)	10	<b>Lobyə paştəti</b> (qaynadılmış lobyə, soğan, kök, qoz və kərə yağ ilə)	8
<b>Meyvə və tərəvəz şorabaları</b> (yaşıl və qırmızı pomidor, ağ və qırmızı kələm, xiyar, badımcan, əzgil, alça, cənnət alması, gavalı)	10	<b>Badımcan əzməsi</b> (kömürdə hazırlanmış badımcan sarımsaq, xama və qoz)	4
<b>Evsayağı ət assortisi</b> (qovurma mal əti, mal dili və toyuq ruleti)	20	<b>Badımcan ləvəngi</b> (qoz içlikli qızardılmış badımcan)	7
<b>Beluqa balığı kürüsü (30 q)</b> (qara kürü, kərə yağ)	140	<b>Kükü assortisi</b> (göyərti və qoz ilə)	10
<b>Azərbaycan pendirləri assortisi</b> (keçi, mal, qoyun pendiri, motal)	13	<b>Zeytun</b>	6
<b>Yerli balıq assortisi (öncədən sifariş)</b> (hisə verilmiş nərə, duzlu qızıl və skumbriya)	40	<b>Şəki süzməsi</b> (süzölmüş qatıq sarımsaq və göyərti ilə)	4
<b>Ordubad ruleti</b> (Naxçıvan lavaşı göyərti, xama, mayonez və qoz ilə)	8	<b>Acika</b>	2



## XƏMİR XÖRƏKLƏRİ



<b>Qutab (göyərti, pendir, balqabaq)</b> (göyərti, balqabaq və ya pendir içlikli nazik xəmir)	1	<b>Gürzə (qızardılmış, bişirilmiş)</b> (içinə quzu qiyməsi bükölmüş xəmir)	11
<b>Ət qutabı</b>	2	<b>Naxçıvan kətəsi</b> (nazik xəmir göyərti və kərə yağ ilə)	5
<b>"Çöçə" Naxçıvan kökəsi</b> (qoz və soğanla xəmir)	3	<b>Xəngəl</b> (dördkünc kəsilmiş xəmir quzu qiyməsi, soğan və yağla)	15
<b>Gürzə nanəli sousla</b> (bişirilmiş gürzə sarımsaq-qatıq, nanə və yağ)	10		



## ŞORBALAR



<b>Düşbərə</b> (içi quzu qiyməli xəmir, quru nanə ilə verilir)	6	<b>Mərçi şorbası</b> (qırmızı mərci, soğan, quru nanə, duz)	6
<b>Əriştə</b> (ev əriştəsi, yağ, toyuq ətindən balaca küftələr)	6	<b>Toyuq şorbası</b> (kənd çolpası, yumru düyü, soğan, kartof, duz)	7
<b>Naxçıvan pitisi</b> (qoyun əti, kartof, noxud, alça, pomidor)	15	<b>Dovğa</b> (ev qatığı göyərti və düyü ilə, duz)	6
<b>Daş Küftə</b> (çay daşında döyülmüş qiymə, içində qaynadılmış bütöb yumurta, düyü, quru nanə)	16	<b>Tərəvəz şorbası</b> (rəngli bolqar bibəri, göyərti, düyü, qarğıdalı, gül kələmi, noxud, soğan, kartof, pomidor, duz)	6
<b>Maş şorbası</b> (qırmızı lobya, tomat pastası, quzu qovurması, yumurta, kartof)	14	<b>Doğramac</b> (qatıq, göyərti, xiyar)	4



## İSTİ YEMƏKLƏR



<b>Quzu buğlama</b> (quzu maçası, soğan, pomidor, bolqar bibəri, ədviyyat)	21	<b>Pip dolma</b> (pip yarpaqlarına bükülmüş quzu qiyməsi, soğan, düyü, göyərti)	17
<b>Qaymaqda göbələklə düyü</b>	11	<b>Quzu qovurması</b> (quzu və ya dana ətindən Naxçıvan qovurması)	25
<b>Toyuq langeti</b> (toyuq döş əti, çerri pomidorları)	11	<b>Dana əti qovurması nanə ilə</b> (dana can əti, kartof, nanə, qarğıdalı əzməsi, yağ, çerri pomidorları)	28
<b>Soğan və zoğalla qızardılmış nərə balığı</b> (nərə balığı, zoğal, soğan, yağ)	45	<b>Yarpaq dolması</b> (üzüm yarpaqlarına bükülmüş quzu qiyməsi, soğan, düyü, göyə)	15
<b>Yay dolması</b> (badımcan, pomidor və bolqar bibərinə doldurulmuş quzu qiyməsi)	16	<b>Naxçıvan kotleti</b> (dana qiyməsi, tərşun, soğan)	16
<b>Tabaka</b> (qızardılmış kənd çücəsi, yağ, duz)	16	<b>Övriştə</b> (qızardılmış kənd çücəsi, şabalıd, zoğal, yağ, duz, istiot, soğan)	18
<b>Qrildə qızardılmış toyuq turş-şirin sousda</b> (sümüksüz toyuq əti, nar əzməsi, alça əzməsi)	13	<b>Cücə nar sousunda</b> (təbii nar şirəsində kənd çücəsi şabalıd və soğanta)	14
<b>Qızardılmış çay balığı</b> (seçim üzrə: kütüm, berş, alabalıq)	21	<b>Can ətindən langet</b> (can əti, çerri pomidorları, yağ, duz, istiot)	18
<b>Kefli beçə</b> (qırmızı və ya ağ şərabında qızardılmış kənd çücəsi)	18	<b>Pomidor-yumurta</b> (pomidor, yumurta, yağ, duz)	10
<b>Nərə balığından buğlama</b> (tərəvəz, otlar və quru meyvələrlə bişirilmiş nərə balığı)	50	<b>Ordubad qayğanağı</b> (yumurta, bal, şərbət, yağ)	30
<b>Cız-bız</b> (qızardılmış quzu içalatı, soğan, bibər)	15	<b>Tərəvəzli bulyonda cücə</b> (tərəvəz və kartof ilə qaynadılmış kənd çücəsi)	16
<b>Nərə balığı sırdağı</b> (cəfəri, sarımsaq, pomidor və abqora ilə qızardılmış nərə balığı)	50	<b>Qrildə hazırlanmış can əti</b> (qrildə medalıon formalı can əti tikələri kartof küftəcikləri ilə)	19
<b>Nərə balığı nar sousunda</b> (zirinc ilə təbii nar sousunda qızardılmış nərə balığı)	45	<b>Badımcan sırdağı</b> (cəfəri və sarımsaqla qızardılmış badımcan, yağ, duz, abqora)	10
<b>Toyuq qovurması</b> (kənd çücəsi soğan, pomidor, yumurta, duz)	17		

## PLOV

<b>Şah plov (ikinəfərlik)</b> (lavaşın içində hazırlanmış quzu əti şabalıd, soğan, quru meyvələr və düyü ilə)	35	<b>Səbz qovurma</b> (quzu, göyərti və abqora ilə plov)	20
<b>Turşu qovurma</b> (quzu əti, kişmiş, ərik, albuxara, şabalıd və soğan ilə plov)	19	<b>Əriştəli plov</b> (düyü və dana əti ilə əriştə)	13
<b>Döşəmə plov</b> (cücə və qozla plov)	16	<b>Şüyüdlü plov</b> (şüyüd və abqora ilə quzu baldırından plov)	20
<b>Boranı plov seçim üzrə:</b> (balqabaqlı plov, hisəverilmiş balıq və ya toyuqla)	17	<b>Fisincan</b> (nar sousunda qoz əzməsi ilə toyuq küftəcikləri)	19
<b>Albalı plovu</b> (albalı, soğan və cücə ilə plov)	18		

## KABABLAR

<b>Quzu basdırma</b>	14	<b>Nərə balığı kababı</b>	45
<b>Dana basdırma</b>	17	<b>Qızılbalıq kababı</b>	25
<b>Quzu qabırğası</b>	16	<b>Naxçıvan ruleti</b>	24
<b>Manqalda toyuq filesi</b>	9	<b>Quzu qaraciyəri kababı</b>	11
<b>Quzu ətindən lülə</b>	15	<b>Çay balıqlarından kabab</b>	19
<b>Toyuq ətindən lülə</b>	13	<b>Kartof lüləsi</b>	5
<b>Albalı ilə toyuq əti lüləsi</b>	13	<b>Kömürdə bişirilmiş kartof</b>	5
<b>Cücə kababı</b>	10	<b>Kömürdə bişirilmiş tərəvəzlər</b> (badımcan, pomidor, bibər)	5

## TƏNDİR

<b>Cücə təndirdə</b>	16
<b>Quzu səbəti</b>	120
<b>Quzu qolu</b>	90
<b>Bütöv nərə balığı təndirdə</b>	400
<b>Bütöv quzu təndirdə</b>	400

## SAC YEMƏKLƏRİ

<b>Toyuq</b>	19
<b>Dana</b>	25
<b>Quzu</b>	23
<b>Nərə balığı</b>	50
<b>Assorti</b>	25

## QARNİRLƏR

<b>Qızardılmış tərəvəzlər</b>	6
<b>Evsayağı kartof</b>	4
<b>Kartof fri</b>	4
<b>Zəfəranlı düyü</b>	4
<b>Kartof əzməsi</b>	4

## DESERT

Balqabaq deserti	5
Alma ştrudeli	8
Şokoladlı Ravani	6
Quru arik qaymaq və siropla	6
Naxçıvan şirniyyatları assortisi	12
Naxçıvan quru meyvələri assortisi	15
Paxlava	3
Meyvə assortisi	15
Mürəbbə	5
Dondurma	7

## ÇAY

Qara	10
Yaşıl	10
Jasminli	10
Portağallı zəncəfil	11

## KOFE

Espresso	5
Double espresso	8
Americano	5
Cappuccino	6
Latte	7
İsti şokolad	7
Türk	5

## ALKOQOLSUZ İÇKİLƏR

"Badamlı" qazlı / qazsız	4	Pepsi / Mirinda / 7UP	4
"Grani" qazlı / qazsız	5	Tonik	4
Kompot 1 l (heyvə, gilə, zoğal, feyxoa, göyəm və qara qarağat)	12	Şərbət 0,5 l / 1 l	7 / 10
Təzəsıxılmış şirələr (portağal, alma, kök, qreyppfrut)	10	Red Bull	6
Təbii şirələr (portağal, alma, şaftalı, albalı)	5	Soyuq çay (Ice tea) (limon, jasmin, qarpız, çiyələk, şaftalı, manqo, moruq, karamel)	6

## LİMONADLAR 350ml/ 1000ml

Alma	7 / 12	Qarpız	7 / 12
Armut	7 / 12	Karamel	7 / 12
Ekzotik	7 / 12	Limon	7 / 12
Tərxun	7 / 12		

## ALKOQOLSUZ KOKTEYLLƏR

Energy mojito (Red Bull, nanə yarpaqları, şəkərli sirop, limon)	14	Virgin Marry (tomat suyu, limon, ədviyyat)	8
Mojito – klassik, çiyələkli, almalı, qarpızlı, moruqlu (nanə yarpaqları, şəkərli sirop, soda, laym)	9	Milk Shake (vanil, karamel, şokolad, çiyələk, banan, mentol)	9
Siesta (kivi, laym, tərxun, alma şirəsi, 7up)	10	Ginger Rose (zəncəfil, şərbət, şirə)	8
Watermelon sling (qarpız, zəncəfil, şərbət, limon suyu, soda)	11	Sangria (alma, portağal, greypfrut, darçın, şirə)	8



## ALKOQOLLU KOKTEYLLƏR



<b>Mojito – klassik, çiyələkli, almali, qarpızlı</b> (rom, nanə yarpaqları, nanəli sirop, soda, laym)	12	<b>Pina Colada</b> (rom, kokos likörü və dilimlənmiş ananas)	13
<b>Mai Tai</b> (rom, badam siropu, limon, portağal, manqo şirəsi, likör)	11	<b>Tequila Sunrise</b> (tekila, nar şərbəti, təzəxılmış portağal şirəsi)	12
<b>Bloody Mary</b> (araq, pomidor suyu, limon suyu, ədviyyat)	8	<b>Watermelon Fizz</b> (qordons, qarpız siropu, qazlı su)	10
<b>Cosmopolitan</b> (araq, portağal likörü, mərcanı və limon şirəsi)	11	<b>Exotic Breeze</b> (bakardi, kivi, laym, tərşun, alma şirəsi)	13
<b>Margarita</b> (tekila, portağal likörü, limon suyu)	13	<b>Sweet Burbon</b> (Jack Daniels, Amaretto)	12
<b>Long Island Ice tea</b> (cin, rom, tekila, portağal likörü, araq, Pepsi, limon suyu)	14	<b>Caipirihna</b> (rom, qamış şəkəri, limon)	11



## ALKOQOLLU İÇKİLLƏR



<b>Pivə</b>		<b>Likörlər və cövhərlər <sup>50 ml</sup></b>	
Xirdalan 500 ml	5	Baileys	7
Krombacher / weizen 330 ml	8	Drambue	8
Krombacher (alkoqolsuz) 330 ml	10	Raki	7
Heineken 330 ml	10	Absinthe	9
Paulaner 330 ml	12	Jagermeister	7
Miller 330 ml	7	Grappa	9
Corona 330 ml	9	<b>Konyak <sup>40 ml</sup></b>	
Efes 330 ml	7	Hennessy VS	15
Efes (alkoqolsuz) 330 ml	7	Hennessy VSOP	19
		Hennessy XO	50
<b>Cin <sup>50 ml</sup></b>		<b>Brandy <sup>40 ml</sup></b>	
Gordons	7	Gold Baku	11
<b>Vermutlar <sup>100 ml</sup></b>			
Martini Bianco	7		
Martini Rosso	7		
Martini Rosato	7		
Martini Extra Dry	7		



## ALKOQOLLU İÇKİLLƏR



### Araq <sup>50 ml /butilka</sup>

Banketnaya (0,5 l)	4 / 30
Stolichniy (0,5 l)	6 / 50
Ruskiy Standart (0,5 l)	6 / 50
Grey Goose (0,5 l)	12 / 70
Kremlin Awards (0,5 l)	10 / 80
Organica (0,5 l)	9 / 80
Organica life (0,7 l)	11 / 120
Beluga (0,5 l)	11 / 80
Grey Cardinal (0,5 l)	12 / 90
Arkhangelskaya (0,5 l)	6 / 50

### Tekila <sup>50 ml</sup>

Olmecca Gold	9
Olmecca Blanco	9
Tezon Blanco / Gold	17
Patron	12

### Qarışıqmayalı <sup>50 ml</sup>

Chivas Regal 12	10
Chivas Regal 18	18
Chivas Royal Salut 21	35
JW Black Label	9
JW Blue Label	50

### Təkmayalı

Glenfiddich 12	11
Glenfiddich 18	18
Glenmorangie	14
Macallan	17

### İrlandiya

Jameson	7
---------	---

### Amerika

Jack Daniels	9
--------------	---

### Şampan

Martini Asti	70
Moet&Chandon Brut	190
Dom Perignon	540
Crystal	800



Beat Group restoranlar şəbəkəsinin elektron kartından istifadə edərək Siz topladığınız bonuslarınızı xərcləyə bilərsiniz.

#### **KARTI NECƏ ALMALI?**

Smartfonunuzda [wallet.beat.az](https://wallet.beat.az) istinadından keçin və ya aşağıdakı QR kodu skan edin ki, şəxsi keşbek kartı əldə edəsiniz.

**Hər sifariş üçün vəsaitlərin 15%-dək qaytarılması.**

# NAKHICHIVAN

TRADITIONAL CUISINE